

**O** Azərbaycan poeziyasının qeyri-adı, söz adlı silahı ilə oxucusunu ram edən çılgın şairi idi. Sözdən sevgi toxuyan şairin yaradıcılığı işiqli və cəsarətli olmaqla yanaşı, həm də iki rəngin vəhdətində qoşa addimlayırdı sanki. Şair ağ və qara rənglərin birləşməsində bütün çalarları, gözəllikləri yaradırdı. Ağ rəng onun məqsədi, amalı, uğrunda daim mübahizə apardığı gələcəyini eks etdirirdi. Qara isə tale yolu, qisməti və yaşıdığı ömrə payını canlandırdırı. Bu, Azərbaycan poeziyasının nakam, həmişəcavan şairi Mikayıl Müşfiqdir.

Rəssam, sevgilimin  
rəsmi gəl çək.  
Sevgilim gözəldir,  
sən də gözəl çək.  
Nazına çatanda  
firçadan əl çək.  
Qoy onun nazını  
mən özüm çəkim...

Məhəbbət şairi, eşq sərrafı, gözəllik aşığı nakam Mikayıl Müşfiqin az qala bir əsr əvvəl qələmə aldığı bu misralar bütün dövrlərin sevgi nəğməsidir. Şair bu fikirləri ilə poeziyanın rəssamı rolunu oynamışdır. Rəssam öz firçası ilə kətan üzərində, rənglərin ahəngində gözəllik yaradırsa, Mikayıl Müşfiq isə bədii təxəyyülünün, şeiriyyat gücünün qüdrəti və istedadı ilə sevginin, sevgilisinin canlı portretini çekmişdir. Onun hissələri o qədər güclü, fərqlidir ki, rəssama müraciəti də bir başqdır. Şairin düşüncəsinə görə, rəssam nə qədər həssas, istedadlı olsa da sevginin nazını çəkəcək qədər usṭa deyil. Müşfiq sevgilisinin nazını çəkməyi belə ülviləşdirir. Onun yaradıcılığında başdan-binadan məhəbbət ətri duyulur. O, eşqə, məhəbbətə ali hiss kimi baxırdı. Müşfiqin bədii təxəyyülünün məhsulu olan şeirləri həm də ayrıca bir dünya, bir aləmdir.

Mikayıl Müşfiq 1931-ci ildə pedagoji institutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Dilbərə olan sevgisi onu poeziyanın dərin ümmanlarına baş vurmağa vadar edir. O, sevgi adlı dəryada qələminin qüdrəti ilə aliləşdirdiyi saysız-hesabsız sevgi şeirləri yaradır. Mikayıl Müşfiq poeziyasının fövqündə dayanan bədii tapıntıları, qeyri-adı bənzətmələri ilə yaşıandan çox-çox irəli getmiş, inkişaf etmişdir. Gənc şairin bədii təxəyyülü, istedadı qarşısında aciz qalanların qısqanlığı hətta qısaçılıq hissini üstələmişdi. Onlar şaire sənki zirvədə günəş kimi həsrətlə baxırdılar. Bu həsrət hissi çox güclü idi. Buna görə də ona qarşı böhtənlər, təqnidlər həddini aşmışdı. Şairi gözləyən təhlükə isə o qədər də uzaqda deyildi. Çirkabla dolu, hər addımda xəyanətlə üzləşdiyi repressiya dalğası Müşfiqdən də yan kecmədi. Yazıçıların növbəti plenumunda Mikayıl Müşfiqə eks-inqilabçı damgası vu-



# Sözdən sevgi toxuyan şair

rularaq 1937-ci il iyunun 4-də, doğum günündən bir gün əvvəl həbs edildi. 1938-ci il yanvarın 5-də isə SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclasında Mikayıl Müşfiq barəsində gül-lələnmə qərarı verildi.



Arzuları yarımcıq qalmış, sevgileri hicran odunda yanmış məhəbbət şairi, nakam Mikayıl Müşfiq yanvar ayının 6-da Nargin adasında güllələnir. Qumsal sahillerdə Xəzər vəsf edən şair elə Xəzər sularına da qərq olur. İndi Xəzər suları, həm də Müşfiq qoxulu, Müşfiq etirliidir. Gur dalgalarda, sərin Xəzər mehində bir Müşfiq sırrı gizlənir, pünhan sevgilərin ünvanı olan Xəzər sularında şairin ruhu dalgalanır. Beləcə, Azərbaycan poeziyasında doğan eşq, məhəbbət günüşi repressiya ilə yanaşı, qısqanlığın, xəyanətin qurbanı oldu. Ona qarşı qısqanlığın heddi-hüdudu o qədər idi ki, ölümündən sonra belə şairin məzəri olmadı. Demek ki, içimizdəki düşmənler Müşfiqin ölüsündən belə qorxacaq dərəcədə aciz, müti idilər. Facieli sonluqla bitən

Müşfiq ömrü bir çox sualların cavabını da elə özü ilə apardı:

*Yenə o bağ olaydı, yenə yiğışaraq siz  
O bağa köçəydiniz.  
Biz də muradımızca fələkdən kam alaydıq,  
Sizə qonşu olaydıq.  
Yenə o bağ olaydı, səni tez-tez görəydim.  
Qələmə söz verəydim.*

İllər keçəcək, dövrən dəyişəcək, sevgilər yenilənəcək, sevənlər qovuşacaq. Amma Müşfiq poeziyasının şah əsərlərindən olan o bağ mövsumu öz mənənə və mahiyyətinə görə eşqlərin fövqündə dayanaçaq. Nə kimse şair kimi o bağlı vəsf edə bileyək, nə də sevgilərin və sevgililərin pünhan məhəbbəti o bağlarda bu qədər ülviliyə yüksələcək.

Bos vaxtlarında tar calmağı sevən şairin ifası uluduzlu yay gecələrində Bakı bağlarını bürüyərdi. "Oxu tar!" deyən şair sinəsindəki tari da oxudur, dil-ləndirirdi. Tarin simlərində pərvəriş tapan barmaqları musiqinin ahəngində sevgi toxuyurdu. Abşeron bağlarını sevən, qumsal sahillerdə fikir ümmanına qərq olan və öz məhəbbətini dərinə səyləyen Müşfiq... Uzun yay günlərində Xəzərə sığınan şair.

Mikayıl Müşfiq təkcə sevən aşıqların deyil, həm də uşaqların sevimlisidir. Onun "Şəngül, Şüngül, Məngül" mənzum nağılı Azərbaycan uşaq ədəbiyatının ən gözəl nümunələrindəndir. Onun uşaqlar üçün yazdığı "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri də olduqca maraqlıdır. Mikayıl Müşfiqin lirik şeirlərində bir şirinlik, ahəngdarlıq və obrazlılıq vardi. O, "Duyğu yarpaqları" şeirində həmkarlarına müraciətə deyir:

*Dağının dünyani saran sisləri,  
Bu müxənnəsləri, bu iblisləri.  
Vuruşub, döyüşmək zamanıdır bu,  
Ey insan qəlbinin mühəndisləri!*

Mikayıl Müşfiq əbəs yere şair və yazıçıları insan qəlbinin mühəndisi adlandırmırdı. Onun təbirincə desək, bu, həqiqətən də belədir. Şair yaradıcılığı, qələmə aldığı hər əsəri, şeiri, sözü ilə insan qəlbini ovsunlayır, onun hissələrinə, duygularına hakim kəsilir. Mikayıl Müşfiq söz sərrafi, söz aşığı kimi oxucu qəlbində köksünə sığmayıan bir məhəbbət, həyat qalası ucaldırıldı.

Pencərələri işiqli, gözəl sabahlara açılan məhəbbət qalası. Bu idi Mikayıl Müşfiq poeziyasının, yaradıcılığının fövqündə dayanan güc, qüdrət. Müşfiq eşdən doğulmuş bir zərrə, işiq idi. Onun qəlb çirpintiləri, çılçınlığı, qaynar yaradıcılığı taleyinə, ömrü yoluна da yansımışdır. Şair poeziyada, şeiriyyatda nə qədər çılgın idisə, həyatda da bir o qədər narahat insan idi. Onun üçün sərhəd, hədd yox idi. Yalnız və yalnız inkişaf və yüksəliş vardi. Elə bütün bunların nəticəsində də şairin qısa həyatı təlatümlərdə keçdi.

*Ah, mən gündən-günə bu gözəlləşən  
İşiqli dünyadan necə əl çəkim?  
Bu yerlə çarpışan, göylə əlləşən  
Dostdan, aşınadan necə əl çəkim?*